

Heydər Əliyev əsrinin 23-cü ili

Heydər Əliyev və Yeni Azərbaycan Partiyası: Permanent qalibiyyyatlar üçün doğulmuş vahid qüvvə

Müsəir Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmləndirilməsi və inkişafı ümum-milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini permanent qazas və bəhrən məngəsindən çıxarıb, ümummillili-fəlakətin - vətəndaş mühərabisinin qarşısını almış, döyüş cəbhəsində müqəlibiyyyətlər seriyasına son qoymuş və atəşkəs rejiminin töbüqinə nail olmuş, bir sözü, xalqımızın taleyi-de misilsiz xilaskar missiyasını şərflə yerinə yetirmişdir.

O, Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının osasını qoynan nadir şəxsiyyətdir. 1992-ci il noyabrın 21-də bir müxtəlif partiyalarla qaradığı Yeni Azərbaycan Partiyası (YAP) həkimiyəti sivil yolla gelməyin əsl "yol xəritəsi" ni ortaya qoysdu. Bununla da bir siyasi mədəniyyət və siyasi etibarlılığı nümunəsi yaratıldı. Bu nümunə əsildən siyasi xəttindən və davranışından asılı olmayaq bütün siyasi qüvvələr üçün örnək olmalıdır. Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və demokratik müba-rize mədəniyyətini ehtiva edir və qələbə tə-minatına görə unikalıdır.

YAP Cənubi Qafqazın en böyük partiyasıdır. Bu partiya ümumxalq partiyasıdır. Bu partiyada cəmiyyətin bütün təbəqələri iştirak edir və hər zaman islahatlara açıq olan partiyadır.

Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya onun öz sözlərində deyildiyi kimi "Düne-nin, bu günün və geleceyin partiyasıdır". YAP-in yaradılmasında ulu öndər Heydər Əliyevi Azərbaycan cəmiyyətinin sifarişi idi, çünki bu partiya yaradılmışdan Azərbaycanın gələcəyini və Azərbaycanın çox ciddi siyasi-iqtisadi kataklizmlərdən çıxış yolu yox idi. Məşhur "91-lor" in müräciəti osasında zəmanəməzin dəhisi Heydər Əliyev Yeni Azərbay-can Partiyasının yaradılmasına, ona rəhbərlik etməye razılıq verdi. Özünü "demokratiya aşılıqları" kimi qoyma vərəm, əsildən isə anti-milli və antidemokratik məhiyyət daşıyan Xalq Cobəsi-Müsavat həkimiyəti Heydər Əliyev şəxsiyyətine olan ümumxalq sevgisindən və qədər vahimənləndirdi ki, hətta Yeni Azərbaycan Partiyasının Təsis Qurultayının Bakı şəhərində keçirilməsinə belə imkan verdi. Qurultay Naxçıvanda, Cəfər Memmed-quluzadə adına Dram Teatrının binasında keçirildi. Demokratiyadan enino-uzununa dom-vuran Xalq Cobəsi-Müsavat cütlüyü qurultaya iştirakçılarının Naxçıvana gəlisiyən belə çeşidli maneeler yaratmaqdandır. Bütün bu sənəti ongellərə baxmayaraq, 550 nəfər qəder voton-pərvər insan həkimiyətinə təhdid və qorxu aparımı təbə olmayaq qurultaya qatıldı. Qurultay baş tutdu. Nəticədə ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan siyasi sistemini osasını təşkil edən Yeni Azərbaycan Partiyasını yaradıldı. Naxçıvandan başlayaraq bütün Azərbaycanın nümatına gedən yoluşası qoyuldu. Heydər Əliyevin həkimiyətə gəlməsi tarix rəzvətə çevrildi. 1993-cü ilde müdrik Azərbaycan xalqı qarğıruha yox dedi. Antimilli hökumətin mövcudluğunu maksimum bir il dözo bildi və onu tarixin səhəsindən birfəsilə şüürətib. 1993-cü ilin 15-də Azərbaycanın Qurtuluş tarixi başlandı. Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan RESPUBLİKASİ real müstəqilliyinə qovuşdu. Xalq artıq sahibsiz deyildi. Ona dünya soviyyəli lider - Heydər Əliyev rəhbərlik etdi. Qarşında isə dövlətçiliyinin göləcəyi üçün müümən əhəmiyyət kəsən edən siyasi hadisə-yeni prezidentin şəkilərinin keçirilməsi məsəlesi dayanırdı.

Həc kəsi sərr deyildir ki, ulu öndər 1993-cü il 3 oktyabrda keçiriləcək prezidentin şəkilərinin öncəsi şekeqibəti təbliğat kampaniyasına xüsusi əhəmiyyət verir, praktiki olaraq onların bütün təbəqələri ilə görüşürdü. Fikrimizi faktlar və argumentlərlə əsaslaşdırıq.

Azərbaycan Respublikasının prezidentliyinə namizəd Heydər Əliyev 1993-cü il sentyabrın 10-də yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirdi. Sentyabrın 20-də Azərbaycan Daxili İşlər Nazirliyinin eməkdaşları, sentyabrın 21-də AMEA-da ziyahıllar arasında, sentyabrın 22-də Ali Sovetde Azərbaycan gələcək mənəvəndələri, sentyabrın 28-də Bakı Məşət Kondisionerləri zavodunda emək kollektivlərinin temsilçiləri arasında çıxışları etdi. Bu çıxışlarda ulu öndər Heydər Əliyev prezidentin şekeqibəti təqdirətə xalqı narahat edən hansı müəkkəb problemlərin kökü həllinə nail olmayı hədef qədidiyi bəyan etdi. Bu, ilk növbədə, polisin ic-timai aşayışın qorunması ilə bağlı birbaşa vəzifəsinə icra etməsi, müxtəlif rayonlarda kök salmış və dinc sakinləri qorxu altında saxlayan çıxışlı güzil silahlı qrupların və bandala-

rın üzə çıxarılması, onların ifşa və tərkisələr edilməsi ilə bağlı idi.

Ziyalılar qarşısında çıxış edən Heydər Əliyev ideoloji stereotiplərden və təhriflərdən azad olmuş real və həqiqi Azərbaycan tarixinin yazılmasını toxırasızlaşdırmaq vəziyyəti kimi qarşıya qoysdu. Ulu öndər xüsusi olaraq vurğuladı ki, tarixi qələmə alarak adət hissini bir an yaddan çıxarmaq olmaz. Ağrı aq, qaram qara yazmaq lazımdır. Bu xüsusda ümummilli lider xüsusi olaraq vurğuladı ki, "1920-ci il-dən başlayaraq müstəqillik olde etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçmişdir. Azərbaycanda böyük elm, mədəniyyət yaranmışdır. Ölkənin sonəsi, kənd təsərütüfətini inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olarmış? Şübhəsiz, bu dövrün çox qarşılıqlı sohbetləri dərəvə - 37-38-ci illər, elə 20-ci illərin əvvəlləri, 30-ci illər, represiya illeri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqının böyük zərbələr vurulması. Bunlar həqiqidər. Eyni zamanda o da həqiqidər ki, bu dövrə əzab-əziziyətlərlə, çətinlikləri ya-nası, Azərbaycan xalqı öz iqtisadiyyatını yaratmışdır. Əger 70-ci illərdən yaranmış bu iqtisadiyyatı etməydi, in-di Azərbaycan RESPUBLİKASI müstəqil dövlət kimi yaşaya bilərdi? Eləcə də şəxsiyyətləri itirmək olmaz. Buzim üçün Mıroza Fətəli Axundov da, Əhməd bəy Ağayev da, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da... Tarixi təhrif edənlər xalqa xəyanət edir. Tariximizdə olan şəxsiyyətlərin hamisi bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz". Bu obyektiv mövqeyi ilə ulu öndər Heydər Əliyev bir daha paklı zirvəsi-həyətini vurğuladı ki, "1920-ci il-dən başlayaraq müstəqillik olde etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçmişdir. Azərbaycanda böyük elm, mədəniyyət yaranmışdır. Ölkənin sonəsi, kənd təsərütüfətini inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olarmış? Şübhəsiz, bu dövrün çox qarşılıqlı sohbetləri dərəvə - 37-38-ci illər, elə 20-ci illərin əvvəlləri, 30-ci illər, represiya illeri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqının böyük zərbələr vurulması. Bunlar həqiqidər. Eyni zamanda o da həqiqidər ki, bu dövrə əzab-əziziyətlərlə, çətinlikləri ya-nası, Azərbaycan xalqı öz iqtisadiyyatını yaratmışdır. Əger 70-ci illərdən yaranmış bu iqtisadiyyatı etməydi, in-di Azərbaycan RESPUBLİKASI müstəqil dövlət kimi yaşaya bilərdi? Eləcə də şəxsiyyətləri itirmək olmaz. Buzim üçün Mıroza Fətəli Axundov da, Əhməd bəy Ağayev da, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da... Tarixi təhrif edənlər xalqa xəyanət edir. Tariximizdə olan şəxsiyyətlərin hamisi bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz". Bu obyektiv mövqeyi ilə ulu öndər Heydər Əliyev bir daha paklı zirvəsi-həyətini vurğuladı ki, "1920-ci il-dən başlayaraq müstəqillik olde etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçmişdir. Azərbaycanda böyük elm, mədəniyyət yaranmışdır. Ölkənin sonəsi, kənd təsərütüfətini inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olarmış? Şübhəsiz, bu dövrün çox qarşılıqlı sohbetləri dərəvə - 37-38-ci illər, elə 20-ci illərin əvvəlləri, 30-ci illər, represiya illeri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqının böyük zərbələr vurulması. Bunlar həqiqidər. Eyni zamanda o da həqiqidər ki, bu dövrə əzab-əziziyətlərlə, çətinlikləri ya-nası, Azərbaycan xalqı öz iqtisadiyyatını yaratmışdır. Əger 70-ci illərdən yaranmış bu iqtisadiyyatı etməydi, in-di Azərbaycan RESPUBLİKASI müstəqil dövlət kimi yaşaya bilərdi? Eləcə də şəxsiyyətləri itirmək olmaz. Buzim üçün Mıroza Fətəli Axundov da, Əhməd bəy Ağayev da, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da... Tarixi təhrif edənlər xalqa xəyanət edir. Tariximizdə olan şəxsiyyətlərin hamisi bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz". Bu obyektiv mövqeyi ilə ulu öndər Heydər Əliyev bir daha paklı zirvəsi-həyətini vurğuladı ki, "1920-ci il-dən başlayaraq müstəqillik olde etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçmişdir. Azərbaycanda böyük elm, mədəniyyət yaranmışdır. Ölkənin sonəsi, kənd təsərütüfətini inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olarmış? Şübhəsiz, bu dövrün çox qarşılıqlı sohbetləri dərəvə - 37-38-ci illər, elə 20-ci illərin əvvəlləri, 30-ci illər, represiya illeri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqının böyük zərbələr vurulması. Bunlar həqiqidər. Eyni zamanda o da həqiqidər ki, bu dövrə əzab-əziziyətlərlə, çətinlikləri ya-nası, Azərbaycan xalqı öz iqtisadiyyatını yaratmışdır. Əger 70-ci illərdən yaranmış bu iqtisadiyyatı etməydi, in-di Azərbaycan RESPUBLİKASI müstəqil dövlət kimi yaşaya bilərdi? Eləcə də şəxsiyyətləri itirmək olmaz. Buzim üçün Mıroza Fətəli Axundov da, Əhməd bəy Ağayev da, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da... Tarixi təhrif edənlər xalqa xəyanət edir. Tariximizdə olan şəxsiyyətlərin hamisi bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz". Bu obyektiv mövqeyi ilə ulu öndər Heydər Əliyev bir daha paklı zirvəsi-həyətini vurğuladı ki, "1920-ci il-dən başlayaraq müstəqillik olde etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçmişdir. Azərbaycanda böyük elm, mədəniyyət yaranmışdır. Ölkənin sonəsi, kənd təsərütüfətini inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olarmış? Şübhəsiz, bu dövrün çox qarşılıqlı sohbetləri dərəvə - 37-38-ci illər, elə 20-ci illərin əvvəlləri, 30-ci illər, represiya illeri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqının böyük zərbələr vurulması. Bunlar həqiqidər. Eyni zamanda o da həqiqidər ki, bu dövrə əzab-əziziyətlərlə, çətinlikləri ya-nası, Azərbaycan xalqı öz iqtisadiyyatını yaratmışdır. Əger 70-ci illərdən yaranmış bu iqtisadiyyatı etməydi, in-di Azərbaycan RESPUBLİKASI müstəqil dövlət kimi yaşaya bilərdi? Eləcə də şəxsiyyətləri itirmək olmaz. Buzim üçün Mıroza Fətəli Axundov da, Əhməd bəy Ağayev da, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da... Tarixi təhrif edənlər xalqa xəyanət edir. Tariximizdə olan şəxsiyyətlərin hamisi bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz". Bu obyektiv mövqeyi ilə ulu öndər Heydər Əliyev bir daha paklı zirvəsi-həyətini vurğuladı ki, "1920-ci il-dən başlayaraq müstəqillik olde etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçmişdir. Azərbaycanda böyük elm, mədəniyyət yaranmışdır. Ölkənin sonəsi, kənd təsərütüfətini inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olarmış? Şübhəsiz, bu dövrün çox qarşılıqlı sohbetləri dərəvə - 37-38-ci illər, elə 20-ci illərin əvvəlləri, 30-ci illər, represiya illeri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqının böyük zərbələr vurulması. Bunlar həqiqidər. Eyni zamanda o da həqiqidər ki, bu dövrə əzab-əziziyətlərlə, çətinlikləri ya-nası, Azərbaycan xalqı öz iqtisadiyyatını yaratmışdır. Əger 70-ci illərdən yaranmış bu iqtisadiyyatı etməydi, in-di Azərbaycan RESPUBLİKASI müstəqil dövlət kimi yaşaya bilərdi? Eləcə də şəxsiyyətləri itirmək olmaz. Buzim üçün Mıroza Fətəli Axundov da, Əhməd bəy Ağayev da, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da... Tarixi təhrif edənlər xalqa xəyanət edir. Tariximizdə olan şəxsiyyətlərin hamisi bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz". Bu obyektiv mövqeyi ilə ulu öndər Heydər Əliyev bir daha paklı zirvəsi-həyətini vurğuladı ki, "1920-ci il-dən başlayaraq müstəqillik olde etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçmişdir. Azərbaycanda böyük elm, mədəniyyət yaranmışdır. Ölkənin sonəsi, kənd təsərütüfətini inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olarmış? Şübhəsiz, bu dövrün çox qarşılıqlı sohbetləri dərəvə - 37-38-ci illər, elə 20-ci illərin əvvəlləri, 30-ci illər, represiya illeri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqının böyük zərbələr vurulması. Bunlar həqiqidər. Eyni zamanda o da həqiqidər ki, bu dövrə əzab-əziziyətlərlə, çətinlikləri ya-nası, Azərbaycan xalqı öz iqtisadiyyatını yaratmışdır. Əger 70-ci illərdən yaranmış bu iqtisadiyyatı etməydi, in-di Azərbaycan RESPUBLİKASI müstəqil dövlət kimi yaşaya bilərdi? Eləcə də şəxsiyyətləri itirmək olmaz. Buzim üçün Mıroza Fətəli Axundov da, Əhməd bəy Ağayev da, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da... Tarixi təhrif edənlər xalqa xəyanət edir. Tariximizdə olan şəxsiyyətlərin hamisi bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz". Bu obyektiv mövqeyi ilə ulu öndər Heydər Əliyev bir daha paklı zirvəsi-həyətini vurğuladı ki, "1920-ci il-dən başlayaraq müstəqillik olde etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçmişdir. Azərbaycanda böyük elm, mədəniyyət yaranmışdır. Ölkənin sonəsi, kənd təsərütüfətini inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olarmış? Şübhəsiz, bu dövrün çox qarşılıqlı sohbetləri dərəvə - 37-38-ci illər, elə 20-ci illərin əvvəlləri, 30-ci illər, represiya illeri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqının böyük zərbələr vurulması. Bunlar həqiqidər. Eyni zamanda o da həqiqidər ki, bu dövrə əzab-əziziyətlərlə, çətinlikləri ya-nası, Azərbaycan xalqı öz iqtisadiyyatını yaratmışdır. Əger 70-ci illərdən yaranmış bu iqtisadiyyatı etməydi, in-di Azərbaycan RESPUBLİKASI müstəqil dövlət kimi yaşaya bilərdi? Eləcə də şəxsiyyətləri itirmək olmaz. Buzim üçün Mıroza Fətəli Axundov da, Əhməd bəy Ağayev da, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da... Tarixi təhrif edənlər xalqa xəyanət edir. Tariximizdə olan şəxsiyyətlərin hamisi bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz". Bu obyektiv mövqeyi ilə ulu öndər Heydər Əliyev bir daha paklı zirvəsi-həyətini vurğuladı ki, "1920-ci il-dən başlayaraq müstəqillik olde etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçmişdir. Azərbaycanda böyük elm, mədəniyyət yaranmışdır. Ölkənin sonəsi, kənd təsərütüfətini inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olarmış? Şübhəsiz, bu dövrün çox qarşılıqlı sohbetləri dərəvə - 37-38-ci illər, elə 20-ci illərin əvvəlləri, 30-ci illər, represiya illeri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqının böyük zərbələr vurulması. Bunlar həqiqidə